

i lin fəsilləri

Yer kürəsi təkcə sənət əsəri deyil, həm də bu əsəri tərənnüm edən, onu daha da gözəlləşdirən sənətkarın özüdür

İnsanın gözəlliyi onun üstünlüyüdür, yoxsa üstünlüyü onun gözəlliyyidir? Bəlkə yaradılış aktindəki üstünlüğün mühərriki gözəllikdir? Bəlkə də əksinə?

Ancaq "mühərrik" ifadəsinə biz təsadüfən iştirak etmədi. Çünkü söhbət mehz yaradılış aktindən gedir. Zira, yaradılışın ən əsas qayesi onun hərəkətdə olmasınadır. Hərəkət isə, həyatın yeganə şəriksiz və əvəzedilməz şərtidir. Əgər hər hansı yaradılış ünsürü, hər hansı bir nəsnə yaşamasadən sonra davamlı hərəkətdərsə, deməli, o hər zaman və hər yerde gözəldir. Bu isə onun üstünlüyüdür. Yaradılış aktindəki üstünlük qiyasın törməsi deyil. Buradakı üstünlük anlayışı kamillik və ucalıq, dəlisi ilə, üvlilik eləmətidir. Yəni nəsnələr bir-biriyle müqayisədə üstün deyil, üstünlük onlar üçün yarış səbəbi deyil, onların xilqəti və xisətədir. Yaz yaydan, payız qışdan üstün deyil. Onların hamısı ayrıraqda, bəli, mehz ayrıraqda ülvidirlər. "Ülv" sözü ərəb dilində "ali", "əli", "əlevi" sözləriyle eyni kökdəndir (buradakı sözler leksik olaraq ad və ya hər hansı bir zümrə, firqə mənasını vermir). Yəni, ucalıq, üvlilik təkcə üstünlük deyil, eyni zamanda paklıq və kamillikdir. Əgər ilkin yaradılış qüsursuzdur, deməli, bu xüsusiyyət onu sonuna qədər müşayiət edəcək. Yuxarıda kəsdiyimiz şərtə uyğun olaraq, deməli, yaradılış öz kamilliyini və üvliliyini qorumaq üçün daimi hərəkətdədir. Son olmadığı üçün deməli, kamillik sonsuz qədər sürəcək. Qəribə ifadədir bu "sonsuza qədər". İlk baxışda heç də məntiqli görünmür - həm "sonsuza", həm də bitiş və ya qeyri-müəyyən müddət anlamına gələn "qədər" ifadələri yan-yanlı durduğunda xaos yaranır. Ancaq türk dillərində tez-tez işlədilən bu məşhur ifade deyəsən, boşuna deyilməyib. Mən həmişə sonu qəbul etməmişəm. Deyəsən, insanlar həqiqətən də sonsuzluğun özüne bir zamançıblılar.

Hərəkətin daimiliyi üçün onun mükəmməliyi birinci amildir. Onun cırdığı trayektoriya elə olmalıdır ki, nə məkan, nə də müşahidə, necə deyərlər, yeyilməsin, Anadolu türkləri demişkən, yipranmasın. Əgər məkan yipransa, onu müşahidə edən göz də yipranaq. Halbuki, görürən nəsnə, elə ilk növbədə görünmək üçündür. Görünmək, yeni görmək isə, anlaşımaq, həzm etmek, qəbul etmek deməkdir. Əgər bir ünsür davamlı görünür, ancaq yiprənmişsa, deməli, o, ya anlaşılmazdır, ya da mükəmməl. Bize görə isə anlaşılmazlıqla mükəmməliyin uzaqdan-uzaq qohumluğunu var. Mükəmməliyi anlamaq elmdir, onun anlaşılmazlığı isə dindir. Həqiqət isə bunların heç birində deyil. Çünkü, elm hər şeyin anlaşıldığını və anlaşılmazlıq zorusunda olduğunu deyir. Bu, sadələvhiləkdür və onun həlli səylənlidiliyi qədər de sadə görünmür. Din isə yaradılışın, yəni dəyişisi ilə kamilliyin heç zaman anlaşılmayağının iddia edir. Bu azmış kimi, anlaşılmazlıqla fərəx edir. Onu Tanrıının əlcətməliyi, insanın isə acizliyi olaraq qəbul edir. Bu, daha berbad bir nəzəriyyədir. Dediymiz həqiqət isə xəyalı üçbucağın üst bucağıdır. Aşağıda bir-birinə paralel şəkildə bulunan elm və dinin qovuşdurduğu, suflər demişkən, ikinin birliyə yetdiyi tək bucaq mehz həqiqətdir. Əlbəttə, üçbucağın əmələ gəlməsi üçün, mehz üç bucaq tələb olunur. Yəni, həqiqəti doğuran nəsnə elmin və dinin izdivacı nəticəsində gerçəkləşir. Bəli, dinin anlaşılmazlıq teologiyası bir mənada anlaşılanıdır. Zətən, dindən anladığımız yeganə şey mehz anlaşılmazlıqdır ki, dinin varlığını bu günlərə qə-

dər sürüyüb getirən şey də elə budur. Elmin anlamaq istəyi isə, kaş ki, hər zaman istək olaraq qalsayıdı... Bəli, elmin ferqi və dindən üstünlüyü anlaşılmazlığı qəbul etməməsidir. Lakin həm də elmin qüsürə kamilliyin hər zaman idrakdan bir addım önde olduğunu qəbul etməməsidir. Bunu dinin qələbəsi olaraq görmək cahillikdir, çünkü, din ümumiyyətlə idrakı tanımır. Öncə idraka yetmək, sonra onun yetməzliyini qəbul etmək lazımdır. Din idrakı qəbul etmədən, onun yetməzliyini qəbul edir. Dərk etmək istəməyən birinin dərəkənin naqışlılığı iddia etməsi çox güllündür. Sonsuzluğun nə olduğunu yalnız və yalnız sonu axtaranlar bilər. Dini kitablarla meraca qalxmaq olar, ancaq kosmosa qalxmaq üçün elmi kitablar lazımdır. Kamilliyin dərki idrakın naqış olduğunu anlamaqla mümkündür. Bunun üçün isə öncə naqış olmaq lazımdır. Bəli, ən başından naqışlıyi qəbul etmək yox, mehz naqış olmaq lazımdır. Şərq təsvəvvüf ədəbiyyatında tez-tez işlədilən, əslində isə ürfani bir termin olan "vəfasızlıq" özlüyündə kamillik deməkdir. Çünkü bivəfa olan məşuqdur. Aşiq

Yer kürəsi nöqtə belə deyil" deyənlər heç düşündürənlər ki, bir nöqtə belə olmayan bu Yerdə sonsuz kainata bəs edəcək bir idrak mexanizmi mövcuddur. Bu sonsuz boşluqda həle ki, İlahi kamilliyi və yaradılış aktını bu qədər mükəmməl şəkildə ifadə edən ikinci bir nöqtə bulunmayıb! Bu mənada Yer kürəsi tekce sənət əsəri deyil, həm də bu əsəri tərənnüm edən, onu daha da gözəlləşdirən sənətkarın özüdür! Nöqtə boyda Dünya sonsuz kainata meydand oxuyur! Belə ki, o gözəlim Venera həqiqətdə tam bir cəhənnəmdir! Adına göz yaşardan əsərlər yazılın Ay sadəcə olaraq, uzaqdan işıqlıdır! Əsl fanilik, əsl xaos Dünyanın kənarindadır! Dünyaya "fan" demək bu mənada insafsızlıqdır! Çünkü Dünyadakı gözəlliklərin bir də yansımıvari. Yəni, əks olunması, təfsiri, necə deyərlər, interpretasiyasıdır. Zira, burada o gözəllikləri, o mükəmməlliyi, dolayısı ilə, həmin yaradılış aktlarını qeydə alan, ona mənə verməkdən çox, onun iç mənasını, əslini açan şüurlu düşüncə və onun daşıyıcısı olan insan adlı məxluq yaşayır. Bu məxluqdan başqa heç yerde yoxdur! Kai-



ise naqisdır, çünkü vəfalıdır. Vəfa nədir? Bir nöqtəyə bağlanmaq, dolayısı ilə hərəkətsizlik. Vəfasızlıq isə anlaşıldığı üzrə, hərəkətdir, dolayısı ilə, kamillikdir. Yazıının başında mükəmməlliyi həm də gözəllik adlandırmışdır. Məntiq isə vəfəsiznə, yəni, gözəlin, yəni mükəmməlin məşuq olduğunu diktə edir. Rəhmətlik Molla Məhəmməd Bağdadi Füzuli demişkən: "Mən gəda, sən şahə yar olmaq yox amma, neyləyim..." Hər şey necə də yerinə oturur! Kamil olanın hər zaman bir addım önde olması qeyri-kamil olanın hər zaman hərəkətdə olmasına səbəbdür. Dolayısı ilə, qeyri-kamil mehz kamile nisbətdə naqışdır. Qeyri-kamil dərk edəndir, kamil dərk edilən. Əgər qeyri-kamil dərk edəndirsə, onda niyə naqisdır? Çünkü dərk olunan şey hər zaman bir addım öndədir.

Ancaq gəlin düşünək, kamil qeyri-kamili çəkir, yoxsa qeyri-kamil qovur? Bu sual gerçəkdən də müəmmalıdır. Sade dillə soruşsaq, məşuq gözəl olduğu üçün aşiq onu sevir, yoxsa aşiq onu sevir deyə, məşuq bu qədər gözəldir? İradə hansı tərəfdədir - gedən tərəfdə, yoxsa aparan tərəfdə? Necə bilək, tökülen qanın səbəbi ovçudur, yoxsa ov?

Bütün bu mənaları incələdikcə görürük ki, adice fəsillərin dəyişməsi nə böyük müəmmalıdır! Buna sıradan bir kosmos hadisəsi kimi baxmayaq. "Kainata nisbətdə

natin başqa heç bir yerində ikinci bir Antonio Vivaldi yoxdur ki, kosmik hadisə olan fəsillərin dəyişməsini bu qədər gözəl və mənalı terzdə ifadə edə bilsin! "İlin fəsilləri" adlı bu məşhur musiqi əsərini mədəni dünyada dinləməyen demək olar ki, yoxdur. Şəxsən mənim içimdə, mənim ağlımda və mənim məntiqimdə bu əsərdən sonra qəribə bir paradoks yaranır - onu hər dinlədikdən sonra. Belə ki, Vivaldi fəsillərin gözəlliyindən ilhamlanaraq, bu əsərləri yazıb. Ancaq mən nə üçünsə, bu əsərdən ilhamlanaraq, fəsillərin gözəlliyini anlaşımaq və ondan zövq almajā başlayıram. Əcaib görünə bilər, ancaq bu belədir, nə edim?! Bethovenin "Pastoral Simfoniya" si də həmçinin. O da mənə sevmediyim təbəti sevdirdi. Sanki, təbiətdə olan, ancaq mənim duymadığım səsləri men bu əsərlərdə eşidirəm. Ya belə də belə deyil? Bəlkə də təbəti ele təbiətdir, yəni hər kəsin gedib ocaq qaladığı, çay qırğındı, ağac kölgəsində kabab çəkdiyi sıradan bir mənzərədir? Bəlkə o dahilər həmin bu sıradan təbiətə sıradışı bir şey qatıblar? Bəlkə onlar təbiətə bir təbiət əlavə ediblər, ya da təbiətdən bir təbiət çıxarıblar?! Bilmirəm, ancaq, ana təbiətə and olsun ki, ondakı bahar Antonio Vivaldinin "Bahar"ı qədər gözəl deyil. Bu ağaclar o ağaclar deyil, bu yağan qar o qar deyil, bu çaylar o çaylar deyil! Ancaq adından da göründü-



Fəxrəddin Salim

yü kimi, təbiətdə təbiilk var. Zira, insan zəkasının yaratdığı təbiət qeyri-təbiətdir. Daha doğrusu, bu təbiət qeyri-təbiətdir. Bu, Tanrıın ikinci bir istəyidir. Bu, təkcə yaradılışın vəsi deyil, eyni zamanda və daha çox yaradılışdan doğan yaradılışdır. Şah Xətainin "Dəhname"ini oxuyuram. Axi buradakı "Bahariyyə" ilkin yaradılış olan həmin bahar deyil! Bu, ikinci bahardır! Obrazlı desək, insan Tanrıın ikinci baharıdır. Bəlkə də gülşəndəki bülbülləri, badi-səbəni, ahi, göz yaşını yaranan Tanrı həmin bu "Bahariyyə"dən sonra ikinci dəfe öz yaratdıqlarına aşiq oldu?! Adətən Yaradan aşiq olub, sonra yaradır. Bu səfər deyəsən, yaradıb, sonra aşiq olub! Çünkü, son səmavi kitabda açıq şəkildə deyilir ki, insanı yaradandan sonra özünə "əhsən" dedi Tanrı! Bəlkə də "İlin fəsilləri"ni dinləyəndən sonra öz yaratdığı ilin fəsillərini daha çox sevməyə başladı Tanrı! Çünkü mən belə görürəmə, O çoxdan bunu bele görünüşdür! Cöxləri bilmir ki, bilinməzlik, daha doğrusu, bilməzlik uca Yaradanın öz sıfırlarından biridir! Nə olacağını, necə olacağını O da bilmir. Daha doğrusu, bilmək istəmir. Öz yaratığının hara, nəyə varacağı, çox güman ki, Ona da maraqlıdır.

Bu mənada sonsuzluq ayrı seydir, son ayrı. Bilinməzlik hərəkətdir, heyatdır, qeyri-kamilin kamılə dönüşməsinin tek yolu dur. Elə bu səbəbdən də yaranış və feiliyət haqqında dediklərimizin üzərində dəyanaraq, bir dəha qeyd edirik, bu məsələdə elmin də dinin içərisində çox boşluq vardır. Onlar birleşə bilmez, ancaq birleşdirə bilər! Məsələn, həmin bənərləşdirmənin ən bariz örnəyi keşif Vivaldinin elmin sırların vaqif olduğunu sonra yaratdığı ölməz və təbiəti də ölməyə qoymayan əsərləridir. Şəxsən mənim içimdə "təbəti" adlı məfhum, "Tanrı", "peyğəmbər" adlarında qüsallıqlar çoxdan olmuşdu, çoxdan sönüb getmişdi -- Vivaldi, Bethiven, Xətai, Nəsimi olmasayıd! Yəni, insan olmasayıd! O insan ki, yaranışyla Tanrıın özünü özünə aşiq etdi! O insan ki, Tanrıın baharına bahar, təbiətinə təbiət, Tanrısına Tanrı qatdı!

"İlin fəsilləri"ni dinlədikdən sonra, mən ne bahardan gül-çiçək, ne yaydan istilik, ne payızdan qızıl meşələr, ne də qışdan bəyaz gözəllik ummağa başladım. Anladım ki, fəsillərin mahiyyəti bu deyil. Anladım ki, hər şey kimi, fəsillərin də cismi olduğu qədər, ruhu da var! Onun ruhunu isə, Tanrı gizli saxladı. Fəqət insan açığa çıxardı. Ancaq Tanrıın açıldığı qapı ilə, insanın açıldığı qapının mühüm ferqi ondadır ki, Tanrıın açıldığı qapıdan hər kəs keçəbilir, ancaq insanın açıldığı qapıdan hər kəs bilmir. Ona görə yox ki, bu qapı dardır, balacadır. Ona görə ki, Tanrıın iradesi belədir. O, hər kəsindir, Vivaldi isə hər kəsin deyil. Tanrıın yaratdığı təbiətin qoynunda hər kəs dincələ bilər, ocaq qalayıb, samovar sala bilər. Amma Vivaldinin təbietinə bu yaddır. Bəlkə ele buna görə də insan insandır, Tanrı isə Tanrı!

Fəqət mən hər zamanki kimi, birinci təbəti yox, ikinci təbəti sevirdəm - daha doğrusu, qeyri-təbəti! O təbəti ki, Tanrıın ən ali şüurla, ən dərin eşqə və ən üstün sıfırlarla yaratmışdır. Tanrı mehz bu insana, yəni eşqin və təbətin ömrünü uzadan yaradıcı insana baxdıqdan sonra özünə "əhsən" dedi!